

Naxçıvan Muxtar Respublikası – 100

Zəngəzur dəhlizi Naxçıvanın blokadasını yaracaq

1988-1993-cü illərdə Ermənistan Azərbaycana qarşı tamah dışını qıçayanda və bir-birinin arasında torpaqlarımızı işgal edəndə Naxçıvan üçün də olmazın çətinlikləri yarandı. Çünkü Naxçıvanın işğalı da düşmənin baş planında əsas yer alırdı. Başlangıç olaraq artıq 88-89-cu illərdə Bakı-Naxçıvan qatarlarında hər gün yeni-yeni hadisələr törədilirdi. Qatarlar əvvəlcə daş yağışına tutulur, daha sonra isə gülləbaran edildi. Vagonlar, pəncərələri deşik-deşik idi, yaxud da pəncərə şüşələri tamamilə qırılıb tökülmüşdü, yerinə nazik taxta lövhələr vurulmuşdu. Maşinistlər iki gündən bir döyüllüb, təhqir edildi. Sərnişinlərin taleyi təhlükə altında idi və bu, ozamankı Azərbaycan rəhbərliyini əsla narahat etmirdi. Lakin naxçıvanlılar yenə də qatarlardan istifadə etmək məcburiyyətində idilər. Çünkü paytaxt Bakıya bu nəqliyyat vasitəsi ilə gedib-gəlmək ucuz başa gəlirdi və odövrük iqtisadiyyatı tənəzzülə uğramış ölkənin unudulmuş regionu olan Naxçıvanın əhalisi çox kasib vəziyyətdə yaşıdığı üçün həyatları təhlükə altında olsa da, bu nəqliyyatdan istifadə edirdilər.



Ermenistan ərazisindən Naxçıvana gələn elektrik enerjisi mütəmadi kəsilir, qaz kəməri partladılır. Neticədə isə bu yerin əhalisi həftələrlə, aylarla işıqsız, qazsız qalır, qış aylarında Naxçıvanın sərt kontinental iqlimində soyuqdan donurdular. Elektrik enerjisinin kəsilməsi zavod, fabriklərin fəaliyyətinin dayanmasına, iş yerlərinin bağlanması, əhalinin acliq, səfəletle üzləşməsinə, xüsusi isə informasiya blokadasına salınmasına sebəb olmuşdu. Əhali ölkədə olan hadisələrdən bixəber yaşıyırı.

Prezident İlham Əliyev həmin günləri belə xatırlayır: "Mənim yadımdadır, 1990-ci illərin əvvəllerində atamın yanına gələrkən qaranlıq içinde yaşayırdıq, biz özümüzü şam işığı ilə təmin edirdik. Ulu öndər Heydər Əliyev iş kabinetində neft lampasının işığında işləyirdi. Yəni biz o günləri yaxşı xatırlayıraq.

Ulu Öndərin gəlisi ilə təklənmiş adaya bənzəyən Naxçıvan nəticə yoluma çıxdı

Ozamankı Azərbaycan rəhbərliyinin Naxçıvana ögey münasibətini də xatırlasaq, muxtar respublikanın son dərəcə acınacaqlı durumu göz önünə gəlir. Belə bir vaxtda Ulu Öndər Heydər Əliyevin Naxçıvana gəlisi əhalinin əsl nəticəsinə çevrildi, hamı Onun timsalında böyük xilaskarını tapdı.

22 iyul 1990-ci il tariximizə böyük bir mərhələnin başlangıcı, eyni zamanda naxçıvanlıların xilası tarixi kimi daxil oldu. On minlərlə insan muxtar respublikanın şəhər, qəsəbə və kəndlərindən axın-axın Naxçıvan şəhərinə, Ulu Öndərin ziyanətine gəlir, ona tükənməz sevgisini bildirirdi. Elə həmin gün Naxçıvan şəhərinin mərkəzi meydanında keçirilən möhtəşəm mitinq də yüz minə yaxın insanın iştirakı da dahi rəhbər xalqın sonsuz məhəbbət və inamının təntənəsi idi.



Təklənmiş bir adaya bənzəyən Naxçıvan görkəmli şəxsiyyətin gelişisi ilə nəticə yoluma çıxdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyir: Sovet İttifaqının dağıldığı ərefədə və ondan sonra Naxçıvan çox ağır günler yaşayıb. O illərdə ancaq Ulu Öndər Heydər Əliyevin əzmkarlığı, qətiyyəti və siyasi bacarığı Naxçıvanı böyük bələlərdən qorudu. Azərbaycana edilmiş herbi təcavüzdən – 1990-ci ilin 20 Yanvar faciəsindən sonra Heydər Əliyev sovet rəhbərliyini kəskin şəkildə ittihəm etdi və Sovet İttifaqı Kommunist Partiyasından çıxdı. Bundan sonra ona qarşı böyük təzyiqlər başlandı. O, məcbur olub Moskvadan Bakıya döndü. Ancaq Bakıda ovaxtı rəhbərlik təzyiqləri davam etdirirdi və Heydər Əliyev öz Vətənинə, doğulduğu yere – Naxçıvana gəldi. Onun gelişisi Naxçıvanı böyük bələlərdən qurtardı. Naxçıvanlılar Heydər Əliyevi qorudular, Heydər Əliyev isə Naxçıvanı qorudu.

İllər ötdükçə, blokada Naxçıvanı düşmənə meydan oxudu. Məhv olma-ması, yaşaması ilə onların gözdağına çevrildi. Blokada Naxçıvanı informasiya blokadasını yarıb səsini dünyaya yaydı. Mensub olduğu ölkə-nin rəhbərliyinin cesaret edib toxuna bilmədiyi məsələləre toxundu. 1990-ci il noyabrın 17-də Naxçıvan parlamentinin dahi şəxsiyyət Heydər Əliyevin sadrılı ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət bayrağı kimi qəbul edilməsi haqqında tarixi qərar imzalandı. Dahi şəxsiyyətin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından "soviet socialist" sözləri çıxarıldı.

Azərbaycanın müstəqilliyinə gedən yol Naxçıvandan başlandı. Bu yolu bələdçi isə Ulu Öndərimiz Heydər Əliyev idi. 1991-ci ildə qazandığımız və 1920-ci ildəki kimi itirilmək təhlükəsi qarşısında olan müstəqiliyimiz məhz Ümummülli Liderimizin sayəsində xalqa bəxş olundu.

Ulu Öndərin hər çıxışı, səhəbatı bu günün bir tarix dərsidir

Ulu öndər Heydər Əliyevin blokada Naxçıvanında yaşadığını, fəaliyyət göstərdiyi dövr iki ilədək olsa da, Azərbaycan tarixinin böyük bir hissəsini ehatə edir. Böyük şəxsiyyətin Naxçıvan Muxtar Respublikası Ali Meclisinin sessiyalarındaki çıxışlarını, Naxçıvana gələn qonaqlarla səhəbatlarını, ayrı-ayrı sahələrdəki vəziyyətlə bağlı fikirlərini, müsahibələrini oxuduqca çox məqamlar açıqlanır. Bunlardan birincisi, Ulu Öndər baxmayaraq ki, Naxçıvanda yaşadığı və fəaliyyət göstərdiyi vaxtlar da ölkə rəhbərliyi tərefindən təzyiqlər var idi, lakin onun Azərbaycan rəhbərliyinə həmişə böyük hör-

mət hissi ilə yanaşması dahi şəxsiyyətin böyük idarəcilik qabiliyyətinin, insaniğının, alicənəbliliğinin nəticəsi idi. İkinci, Ulu Öndər qonaqlara, xarici ölkələrdən gələn nümayəndələrə Naxçıvanın Azərbaycanın qədim ərazisi olduğunu tarix faktları izahının şahidi olursan. Üçüncü, Onun ölkədəki, eləcə də muxtar respublikadakı ictimaiyyəsi hadisələrin siyasi təhlilinin və təcavüzkar Ermenistanın, onun havadarlarının uzaq gələcəyə hazırlanmış planlarını nə qədər dəqiqliklə analiz etdiyini görürsən. Ümumilikdə isə Ulu Öndərin hər bir çıxışı, səhəbatı bu günün bir tarix dərsidir ki, gələcək nəslin Naxçıvan blokadası haqqında məlumat almaları üçün bundan güclü ikinci bir mənbə yoxdur.

Naxçıvan blokadasının canlı şahidi - 100 yaşlı "Şərq qapısı" qəzeti

Muxtar respublika 30 ildən artıqdır ki, blokada şəraitində yaşayır. Naxçıvanda nəşr olunan "Şərq qapısı" qəzeti səhifələri blokada Naxçıvanının canlı şahididir. Blokadanın ilk illeri insanların tek ümidi "Şərq qapısı" qəzeti idi. Gündəlik çıxan bu qəzet muxtar respublikanın rayonlarına vaxtında çatdırıla bilmirdi. Yanacaq qıtlığı olduğuna görə nəqliyyat işləmirdi. "Şərq qapısı" Naxçıvanda, onun sərhədlərində, dəmiryolunda, həmçinin digər sahələrdə olan hadisələrdən bəhs edən çoxsaylı yazıları dərc edən, Naxçıvana qarşı erməni təxribatlarını tam təfsilati ilə ortaya qoyan, sakinlərə informasiya verən yeganə mətbə organ, insanların əlinin çatdığı, oxuya bildiyi, məlumat aldığı yeganə mənbə idi.

1988-ci ildə başlayaraq qəzeti nömrələrini verəqləyərək blokadanın ilk illerinin ağırlığı, acliq-səfaleti hopmuş bu səhifələr sanki dil açıb danişır. Danışdıqca da tarixi ədalətsizliyin, hadisələrin nece düşünülüb həyata keçirildiyindən səhəbat açır.

"Komunist" qəzeti mütəxəssis Piri Məmmədovun "Şərq qapısı" qəzeti 20 fevral 1990-ci il tarixli sayında dərc olunan "Həyat yolu: Bu yerlərdə qatarlar nə şərqi qərbə gedir, nə də qərbən şərqə..." adlı yazısında neçə-neçə müəssisələrə, insanlarla üz tutulur, müsahibələr alınır, təhlillər aparılır. Yazının sonunda müellif bele yazar: ...Coğrafiyada hər şey Qırıvıçdən ölçüldüyü kimi, bu yerlərin də bütün məsafələri dəmir yolu ilə müəyyən edilir. Dəmir yolu muxtar respublika üçün hər şeydir. İqtisadiyyatından tutmuş siyasi, sosial və mənəvi həyatınadək hamısı onun ahəngdar işləməsindən asılıdır. Dəmir yolu respublikanın həyat yoludur.

Ardı Səh. 11

Naxçıvan Muxtar Respublikası - 100

Zəngəzur dəhlizi Naxçıvanın blokadasını yaracaq

Əvvəli-Səh-10

Onsuz əslində Naxçıvan da yoxdur. Bu mənada dəmir yolu nəyin hesabına olur-olsun işləmeli, qatarlar gecə-gündüz qərbdən şərqə, şərqdən qərbə getməlidir. Kimin kimdə acığı, hayfi varsa, qıdas almaq isteyirse, qoy başqa yol seçsin, muxtar respublikanın, onun 300 minlik əhalisinin həyat yoluna toxunmasın. Öks təqdirdə daha böyük bələlər, daha dəhşətli faciələr nəsibimiz olar...

Digər maraqlı və edaletli yazıya nəzər salaq. Qəzeti 21 fevral 1990-ci il tarixli nömrəsində "Oqonyok" jurnalının icmalçısı Georgi Rojnev "Nəhayətsiz yol" məqaləsində yazır: Azərbaycan torpağında kiminle görüşdümsə, her bir müsahibim özünün açıq inamızlığını gizlətmirdi: "Əgər fələn bütün mərkəzi qəzetlər və jurnallar, radio və televiziya bizi narahat edən problemlər barədə susur, ya utanmadan yalan danışırlarsa, sizin səfərinizin nə faydası!". Heç bir gün



keçməmişdi, mən inandım ki, adamlar haqlıdırlar. Həlli yubanmış milletlərarası münaqişələrdə nə baş verirə versin, oxucuya və dinleyiciye eyni şaiyələr təqdim olunurdu: "Azərbaycan az qala qəddar təcavüzkardır, onun qonşuları isə günahsız qurbanlardır".

...Öz vədimdə mən kələk gəlmirdim. Moskvaya qayıdır mütələq həqiqəti danişacaqdım. Bəs sonra? İki aydan çox keçəsə də, mən Azərbaycana və Ermənistana səfər barədə birçə sətir də çap etdirməmişəm. Heç bir Moskva qəzeti, heç bir jurnal mənə öz səhifələrində yer vermək istəmir. Izahı sadədir: mənim danişdigim həqiqət ayıldan bəri oxucuların və dinleyicilərin beyninə yeridənlərə qətiyyən bənzərdir.

"Şərqi qapısı"nın səhifələrində "Qatar gəlir, qatar gedir", "Sərhəddəki alov nəyi işləndirdi", "Çörək növbəsi", "Şəhərə... çörək dalınca", Həqiqətlər və müəmmələr, "Sədərək hadisələri", "90-ların acısı: Bacı toyu qardaş yasına döndü" kimi yüzlərle yazılıarda Naxçıvan blokadasının çətinliklerindən, Sədərəkde və muxtar respublikanın Ermənistana sərhəd digər rayonlarında törətdikləri münaqişələrdən, Naxçıvanın son dərəcə çətin bir şəraitdə yaşamasından, iqtisadiyyatının dağıllaraq tamamilə

iflic vəziyyətə düşməsindən, əhalinin maddi durumunun son dərəcə çətinleşməsindən səhbət açılır.

Yüz il sonra da "Şərqi qapısı" qəzeti Naxçıvan blokadasının ağır günlərini və ümumilikdə blokada dövrünü səhifələrində yaşıdan mənəbə kimi istinadgahımız olacaq.

Qarabağın işgalü ilə yaşıd Naxçıvan blokadası

Biz 3 il əvvələ kimi 30 ilin torpaq həsrətləri, həm də 30 ilin blokada Naxçıvanının insanları idik. 1990-ci illərin alın yazısına çevirilən bu iki acının da döyüni çözülüb artıq. Ölkə Prezidentinin həm hərb meydanında, həm siyasi müstəvilde bütün dünyaya nəyə qadir olduğunu məzhdum göstərməsi ilə, dəmir yumruq etrafında birləşmeyimizlə, övladımızı itirib "Vətən sağ olsun!" deməyimizlə, dağilan, viranə qalan evlərimizə alın belə qırışdırmağımızla, uçuq-sökükələr altından yalnız bayraqımızı xilas edib köksümüze sixmağımızla bütün dünyaya milli mənliyin, torpaq sevgisinin nə olduğunu bəyan etdik. İndi illərlə acılarıma susan dünya ölkələrinə həm hərbimizlə, həm də mənəvi dəyərlərimizlə örnəyik.

Qarabağla yaşıd olan Naxçıvan blokadasının da 30 illik döyüni açıqlamaqdır. Qarabağ torpaqlarının işgalü ilə başlanan Naxçıvan bloka-

dası torpaqların azad olunması ilə də aradan qaldırılır. Artıq Naxçıvan da Qarabağ torpaqları kimi, həsrət qaldığı anası Azərbaycanın qoynuna sığına biləcek, həsrəti sona yetəcek. Buna düşüñülmüş siyasetin behəsi olan 10 noyabr Bəyanatı ilə nail olmaqdır. Ölkə Prezidentinin xalqımıza müraciətində: "Doqquzuncu bənddə göstərilir ki, bölgədəki bütün iqtisadi neqliyyat əlaqələri bərpə edilir. Ermənistən Respublikası vətəndaşlarının neqliyyat vasitələrinin və yüklerin hər iki istiqamətdə manəsiz hərəkətinin təşkili məqsədile Azərbaycan Respublikasının qərəb rayonları və Naxçıvan Muxtar Respublikası arasında neqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Neqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir və tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərəb rayonlarını birəşdirən yeni neqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Bu 9-cu bənd sərf mənim təkidim neticəsində Bəyanat salılmışdır. Çünkü müzakirə olunan, uzun illər müzakirə olunan sülh planında bele açıq-aydın müdдəə yox idi. Yəni nəzəre alındır ki, bütün kommunikasiyalar açılacaqdır və Naxçıvan

Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirən dəhliz haqqında söz getmirdi. Hesab olunur ki, bu ümumi ifade bunu ehtiva edir. Burada isə konkret göstərildi ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında dəhliz yaradılır və bu dəhlizin təhlükəsizliyini Ermənistən yox, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Yəni bu dəhliz tam təhlükəsiz olacaq. Eyni zamanda, ikinci məsələ - tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərəb rayonlarını birəşdirən yeni neqliyyat kommunikasiyalarının inşası - bu məsələni tam və gələcəyə hesablanmış çerçivədə həll etmək üçün əlavə də bənd salındı. Yəni bu nə deməkdir? O deməkdir ki, iki dəhliz olmalıdır. Əger lazımlı olsa, iki dəhliz olmalıdır. Bu, bizim tarixi nailiyətindir. Biz Naxçıvanı həm mühasirədən çıxarıraq, eyni zamanda yeni bir neqliyyat damarını açırıq. Deyə biləm ki, bütün ölkələr buradan ancaq faydalanaçaq. Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla birləşir.

Zəngəzur dəhlizi Naxçıvanın blokadasını yaracaq

2020-ci ilin payızında, 44-cü gündə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ikinci Vətən müharibəsi qələbə ilə nəticələndi. 10 noyabrda Azərbaycan Respublikasının Prezidenti, Ermənistən Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladıqları Bəyanat isə ondan bir gün öncəki qələbənin üzərinə bir qələbə də əlavə etdi. Ermənistən kapitulyasiya aktını imzalamaqla təslim olduğunu bildirdi. Beləliklə Ağdam, Kelbəcer və Laçın rayonları döyüssüz, itkisiz Azərbaycana qaytarıldı. Bəyanatın 9-cu bəndi isə Naxçıvanın blokadadan çıxması üçün cənab İlham Əliyevin təkidi ilə bir madde olaraq sənədə salındı.

Baxmayaraq ki, Ermənistən bəyannamədə üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən hələ de

boyun qaçırır, lakin buna baxmayaq Naxçıvanı ölkə ilə birləşdirək dəhlizin açılması üçün xeyli vaxtdır ki, tədbirlər görülür. Ya Ermənistən, ya da İran İsləm Respublikası üzrindən Zəngəzur dəhlizinin açılacağı sözsüzdür.

2022-ci ildə Azərbaycan Hökuməti ilə İran Hökuməti arasında İran ərazisində keçməkə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılılarının yaradılması haqqında Anlaşma Memorandumun imzalanması bu sahədə əldə edilən növbəti diplomatik qələbədir.

Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi Türkiye ilə Azərbaycan arasında birbaşa dəmir yolu və avtomobil neqliyyatını təmin etməklə yanaşı, həm də bütün Orta Dəhliz ölkələri üçün mühüm əhəmiyyətə malik olacaqdır. Bu çerçivədə həyata keçirilecek Qars-Naxçıvan dəmir yolu layihəsi Avropanı Naxçıvan üzərindən İran, Azərbaycan, Türkmenistan və Pakistanla birləşdirəcək.

Həm neqliyyat, həm də elektrik enerjisi üçün nəzərdə tutulmuş bu dəhlizdən Ermənistən ağılsızlığı ucbatından kenarda qala bilər. Kimlərinse dəstəyi olmadan var olmadığı ötən illər ərzində sübuta yetən işgalçi dövletin dəhlizdən də özünü məhrum edərsə, tarixi bir peşmanlıq yaşayacağı sözsüzdür.

Hələlik isə bu, bir reallıqdır ki, Zəngəzur dəhlizi Naxçıvan blokadasını yaracaqdır. İllərlə bu blokadanın yarılmaması üçün can-başla çalışan ermənilərin əllerindən gələni etmələrinə rəğmən dəhliz açılaçaq. Dövlətimizin başçısının dediyi kimi, bu layihə gündəlikdə qalmaqdadır və həyata keçirilməyənədək gündəlikdə qalacaq.

Bu il Naxçıvan muxtarıyyətinin 100 illiyini qeyd edir. Ölkə vətəndaşlarının her birinin böyük arzusudur ki, bu yubiley ilində Zəngəzur dəhlizi ilə Naxçıvana səfər etsin. Ve ümidi varıq ki, o gün yaxındır...

Mətanət Məmmədova